

XIX əsr Azərbaycan poeziyasının və pedaqoji fikrinin görkəmli nümayəndələrindən biri Mirzə İsmayıł Qasirdir. Mirzə İsmayıł Hacı Molla Səlim oğlu Qasir 1805-ci ildə Şirvan (Şamaxı) xanlığının (indiki Ağdaş rayonunun) Ləki kəndində anadan olmuşdur. Atası Molla Səlim dövrünün mükəmməl təhsil görmüş, Kərbələda oxumuş ziyalılarından biri olmuşdur. Onun "Qasir" təxəllüsü ilə türk, ərəb və fars dillərində şeirlər yazdığı məlumdur. Molla Səlim Cavadxan mahalında mədrəsə açaraq burada dərs demişdir. İsmayıł balaca ikən atası 1812-ci ildə vəfat etmişdir. Atasının ölümündən sonra İsmayıł Əhər qəsəbəsində (Qaradağ xanlığının paytaxtı) yaşayan bacısığılə getmiş və təhsilini davam etdirmişdir. 4 il burada oxuduqdan sonra Təbrizə getmiş, ərəb və fars dilləri, Şərq ədəbiyyatını və fəlsəfəsini mənimsemışdır.

Təhsili başa vuran Mirzə İsmayılin xəttatlıq sənətinə dərindən yiyələndiyi və geniş məlumatlı şəxs olduğu üçün isfahanlı Seyid Hüseyn Təbətai onu İsfahana dəvət etmiş, ömrünün müəyyən hissəsini onun oğlanlarının təlim-tərbiyəsinə, təhsilinə həsr etmişdir. Mirzə İsmayıł İsfahanda müəyyən müddət yaşadıqdan sonra, 1830-cu illərin ortalarında Şirvana qayıtmış və bir müddət burada yaşamışdır (Axundzadə Mirzə İsmayıł Qasir -210. B., 2015, səh. 31-32).

M.İ.Qasir 1840-cı ildə Qaradonlu (indiki İmişli) sərhəd idarəsində tərcüməçi vəzifəsinə təyin olunur. O, burada Həcər adlı qızla evlənir. 1850-ci illərin əvvəllərində Sadıq bəy Mehmandarov (general Səməd bəy Mehmandarovun atası) Lənkəran qəzasında məhkəmə katibi



MİRZƏ İSMAYIL QASIR

təyin olunduğu üçün Şuşadan Lənkərana gedərkən yolüstü Qaradonluda Mirzə İsmayıł Qasırə tanış olub, onu müəllimlik etmek üçün Lənkərana dəvət edir. Lakin, Sadıq bəy Mehmandarov tərəfindən Mirzə İsmayıł Qasırın Lənkərana məhz müəllimliyə dəvət olunması tədqiqatçılar tərəfindən heç də bir mənalı qarşılanmır. Yəni onun müəllimlik yox, mirzəlik etməsi üçün Lənkərana dəvət alması da qeyd olunur. Mirzə İsmayıł Qasir Lənkərana köcdükdən 2-3 il sonra həyat yoldaşı Həcər xanım vəfat edir və o Lənkəranın Sütəmurdrov kəndində yaşayan dayısı Əliməmmədin qızı Bibixanımla evlənir.

M.İ.Qasir Lənkəranda həm pedaqoji və həm də ədəbi fəaliyyətlə məşğul olur. Buna görə də onun fəaliyyətini pedaqoji və ədəbi sahələrə bölmək olar.

Pedaqoji fəaliyyəti:

M.İ.Qasir Lənkəranda ilk əvvəl müsəlman məktəbində (məktəb 1849/1850-ci ildə açılmışdır) və köhnə üsullu məktəbdə dərs demişdir. Dövrünün mütərəqqi ziyalılarından olan Mirzə İsmayıł Qasir təlimdəki köhnəliklərə baxmayaraq 1872-ci ildə Lənkəranda "Üsülcədid" (Yeni üsullu) məktəbi açır. XIX əsr Azərbaycan məktəbinin tədqiqatçısı professor Hüseyn Əhmədov yazar: "XIX əsrə ana dilində ilk məktəblərdən biri füzuli ədəbi məktəbinin davamçısı olan Mirzə İsmayıł Qasir tərəfindən Talış mahalında açılmışdır. Qasırın məktəbində ana dili ilə bərabər rus və fars dilləri, ədəbiyyat tədris edilir, təbiyyət və s. elmlərdən ibtidai məlumat verilirdi. O, tədris etdiyi materialları toplayaraq 1894-cü ildə "Qanuni-Mirzə İsmayıł Qasir" adlı bir tədris vəsaiti düzəltmişdi. Mirzə İsmayıł Qasir sonralar bir müddət, təxminən 18 il (1883-1900) Lənkəran iki sinifli dövlət ibtidai məktəbində ana dili və şəriət müəllimi vəzifəsində işləmişdir" (XIX əsr Azərbaycan məktəbi. B., 1985, səh. 280).

Mirzə İsmayıł Qasir eyni zamanda talış dilinin qrammatikasına aid kitabda yazmışdır. Bu barədə "Axundzadə Mirzə İsmayıł Qasir -210" kitabında oxuyuruq: "Şərqşunas B.V.Millerin məlumatına görə, (Talışskiy yazık. Moskva 1953-İ.Ş.) hələ 1860-cı illərdə Mirzə Əsədulla, Mir İbrahim bəy və Mirzə İsmayıł Qasir talış dilinin qrammatikasına aid bir kitab tərtib edir və onu çap etdirmək üçün Mirzə Fətəli Axundovla birgə Lənkərana gəlmiş akademik B.A.Dorna verirlər. Lakin naməlum səbəblər üzündən həmin dərslik çap olunmamış qalır və həzirdə əlyazma halında Sankt-Peterburq Universitetinin əsaslı kitabxanasında Orientalia 932 şifrəsi altında mühafizə edilir" (B., 2015, səh. 48).

M.İ.Qasir məktəbinin məzunları sırasında bir çox görkəmli şəxsiyyətlər vardır ki, onlardan biri də Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri olmuş general-mayor Səməd bəy Mehmandarov olmuşdur.

Ədəbi fəaliyyəti:

Yuxarıda qeyd olunduğu kimi Qasir mirzəlik və maarifçiliklə ya-naşı, eyni zamanda bədii yaradıcılıqla da məşğul olmuş və Füzuli ədəbi ırsinin davamçısı kimi tanınmışdır. O, ədəbi yaradıcılığı hələ tələbəlik illərində başlamış və həmin vaxtlar "Məcnun" təxəllüsü ilə şeirlər yazmışdır. Sonradan atası Hacı Molla Səlimin təxəllüsü olan "Qasir" i özünə təxəllüs götürmüştür. "Qasir" ərəb dilində "Allah taalanın yanında qüsurlu, nöqsanlı" mənasını verir. M.İ.Qasir öz əsərlərini iki dildə - türk və fars dillərində yazmışdır.

M.İ.Qasırın təşəbbüsü və iştiraku ilə 1850-ci ildə Lənkəranda "Fövcül-füsəha" (Natiqlər məclisi) adlı ədəbi məclis yaradılmışdır. 1850-ci ildən 1900-cu ildək fəaliyyət göstərmiş "Fövcül-füsəha" ədəbi məclisinə Qasir rəhbərlik etmişdir (Böyükəga Hüseynbalaoglu, Mirhaşım Talışlı. Lənkəran. B., 1990, səh. 91).

"Fövcül-füsəha" ədəbi məclisinin müxtəlif sənət adamlarından olan 35 üzvü olmuşdur. Məclis hətədə bir dəfə - cümbə günü axşam yığışardı.

Lənkəranda maarifin inkişafı və ədəbi mühitin formalaşmasında böyük xidmətləri olan Mirzə İsmayıł Qasir 10 may 1900-cu ildə vəfat etmiş və Lənkəran rayonunun Sütəmurdrov kəndində dəfn edilmişdir. 1983-cü ildə şairin məzari üstündə tuncdan büstü ucaldılmışdır. Şairin vəfatından sonra aşağıdakı əsərləri çap olunmuşdur: 1) El şairləri. B., 1985. 2) M.İ.Qasir. Şeirlər. B., 1988. 3) Seçilmiş əsərləri. B., 1990. 4) Axundzadə Mirzə İsmayıł Qasir - 210. B., 2015.

Ağdaş və Lənkəran Tarix-Diyarşunaslıq Muzeylərində Mirzə İsmayıł Qasırə xüsusi bölmə ayrılmış və Lənkəran şəhərinin küçələrində birinə adı verilmişdir.

İldirim ŞÜKÜRZADƏ

Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin tarix müəllimi,

Bələdiyyə və Azərbaycan Jurnalistlər Birliyinin üzvü